

Dövlət qəzetləri lazımdır mı?

Qulu Məhərrəmli: "Bunlar sovet dövrünün məhsuludur"

Azad, demokratik medianın inkişafı hər zaman dövlətin diqqətində, himayəsində olub. Bununla bağlı müvafiq qanunlar qəbul olunub, sərəncamlar imzalanıb, konsepsiyalar təsdiq olunub. Dövlət tərəfindən kütləvi informasiya vasitələrinin təkmil mexanizmini formalaşdırmağa, iqtisadi müstəqilliyyinə, jurnalistikann keyfiyyətcə yeni texnoloji səviyyəyə yüksəlməsinə, jurnalist peşəkarlığının və məsuliyyətinin artmasına, beynəlxalq əlaqələrin genişlənməsinə, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihə və programlarının həyata keçirilməsinə, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın möhkəmlənməsinə, jurnalısların sosial müdafiəsinin gücləndirilməsinə, müstəqil mətbuatın inkişafına xidmət edən bu addımların atılması təqdirəlayıqdır.

Media elə bir sahədir ki, o hər gün, hər saat, hər dəqiqə inkişaf etməlidir, yeniləməlidir, dünyanın informasiya savaşında öz gücünü göstərməlidir. Bu baxımdan məhz ölkə rəhbərliyinin 12 yanvar 2021-ci il tarixində imzaladığı "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" fərmanında xüsusi olaraq qeyd edilir ki, qlobal informasiya mühitinin müəyyənləşdiridiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaradıldığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmənunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkilə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yanmışdır.

Fərmandan qeyd edilən bu zərurəti hər birimiz hiss edirik və bu zərurət vacibdir. Uzun müddət mətbuat sahəsində çalışan birisi kimi mənim bu islahatlarla bağlı çoxlu sayda təkliflərim var. Yəqin ki, növbəti məqalələrimdə buna toxunacam. Bu gündü mövzum isə dövlət qəzetləri ilə bağlıdır. Bununla bağlı media sahəsində yətərincə təcrübəsi olan şəxslərin və özümüz fikirlərimi sizinlə bölüşməyə qərar verdim.

Bildiyimiz kimi dövlət nazirlik və komitələrinin orqanı olan onlara qəzet və jurnalılar var. Onlar təmsil olunduqları qurum-

larn fəaliyyətlərini öz sahifələrində işıqlandırırlar. Bunları sahəvi media orqanları adlandıırıq. Bu bir faktdır ki, bu gün həm dövlət, həm də özəl qəzet və jurnalların satışı qənaətbəxş deyil. Bu da bir faktdır ki, alıcılıq kütlesinin az olmasına baxmayaraq müqayisədə özəl qəzetlər dövlət qəzetlərindən daha çox satılır və oxunur. Bu da deməyə əsas verir ki, dövlət qəzetləri təmsil etdiklər qurumların fəaliyyətini yeterincə işıqlandırma bilsələr də oxucuya çatdırıbilmirlər. Məsələn, kiminsə hansıa informasiya namına kənd təsərrüfatı nazirliyinin "Kənd həyatı" qəzetini və yaxud da dini qurumlarla iş üzrə dövlət komitəsinin "Cəmiyyət və din" qəzetini alacağı inandırıcı görünmüür. Elə isə bu cür qəzetlərə xeyli miqdarda dövlət vəsaitinin xərclənməsinə nə ehtiyac var?

Yuxarıda qeyd etdiyim səbəblərdən irəli golərək bu xərcləri müvafiq layihələr formasında özəl mətbuata yönəldərək həm dövlət qurumlarının fəaliyyətini normal formasda işıqlandırmaq, həm də özəl mətbuatın stimullaşdırılmasına şərait yaratmaq olar. Məsələn, dövlət qurumlarının tender elanlarını və yaxud ölkədə keçirilən auksiyonlar, hərracları özəl mətbuata yönəltməklə məhv olunmuş reklam bazarının yerini qis-



mən de ilsa doldurmaq olar.

Müsahiblərimlə bu iki məsləhəni müzakirə etmişəm. Mətbut Şurasının sədri Əflatun Amaşov bildirir ki, rəhbərlik etdiyi Şuranın müxtəlif illərdə mövcud istiqamətdə təklifləri olub: "Bəli, dövlət qurumlarının qəzet və jurnalları var. Məsələyə onlara nə dərəcədə ehtiyacın olması kontekstində baxmaq istəməzdim. Hər bir dövlət

qurumu özü müəyyənləşdirir ki, nəyə ehtiyac duyur. Sadəcə səmərəliliyə və reallığa diqqət yetirmək fikrindəyəm.

Dövlət qurumlarının mətbu orqanları bir növ, bülleten xarakterlidirlər. Onlardakı materiallar görəlmüş işlərin icmalidir. Bəzən konkret məqamlarla bağlı geniş təhlil lərə də rast gəlinir. Öksər hallarda o təhlil lərə ki, sahəvi əhəmiyyət daşıyır. Sahəvi məsələlərdən isə nazirliyin və ya dövlət komitəsinin mətbu orqanının hazırda xıtab etdiyi auditoriya onsuz da xəbərdardır. Bunlar kimlərdir? Nazirliyin və onun strukturlarının əməkdaşları. Yəni prinsipcə onlar işlədikləri qurumun işinin nədən ibarət olduğunu bilirlər.

O bılıklardən sadə insanlar, yəni real, dəha geniş auditoriya nə dərəcədə faydalıdır? Hər bir halda məqsəd dövlət qurumunun gördüyü işləri geniş təbəqələrə çatdırmaqdan ibarətdirsə o zaman yaxşı oları ki, həmin sahəvi qəzetlərdə və ya jurnallarda yer alan məsələlərin daha geniş auditoriyaya çatdırılması təmin edilsin. Bunun yolu isə çox sadədir.

Hər bir dövlət qurumu özünün mətbu orqanının çıxarılmasına maliyyə vəsaiti ayırrı. Abunə ilə fəaliyyət göstərənlər var. Bəzən xərclər başqa cari mənbələr hesabına qarşılantır. Qanunla isə dövlət qurumlarının büdcələrində təbliğat işləri üçün nəzərdə tutulan vəsait mövcuddur. Yaxşı oları ki, həmin vəsait qəzet və ya jurnal buraxmaqdansa, bilavasitə informasiya işinə sərf edilsin. Yəni həm mövcud qəzet və jurnallarda çalışanlar belə desək, informasiya işçisi kimi saxlanılsın, yəni onlar özlərinin əvvəlki işlərini görsünlər. Qəzeti və ya jurnalın əsəyə gəlməsi üçün nəzərdə tutulan, yəni ümumən təbliğat işinə ayrılmış vəsait isə ictimai rəyə daha geniş təsiri ilə seçilən kütləvi informasiya vasitələrinə yönəndirilsin. Hesab edirəm ki, bu, həm ikincilərin maliyyə imkanlarını yaxşılaşdıracaq, həm birincilər lazımsız xərclərdən xilas olacaqlar, həm də təbliğat xərcləri daha səmərəli istiqamətə ayrılaçaq. Məsələn, hansıa dövlət qurumunun mətbuat orqanında onun üçün vacib əhəmiyyətli təhlil gedəcəksə, daha yaxşı olmazmı ki, həmin təhlil "Ədalət", "525-ci qəzet", "Şərq" qəzeti kimi qəzetlərdə yer alınsın? Mənçə, çox yaxşı olar.

Ümumən bu məsləhəyə medianın iqtisadi imkanlarının artırılmasına dəstək kimi yanaşmaq lazımdır. Mətbuat Şurasının müxtə-

lif illərdə mövcud istiqamətdə təklifləri olub. Daha doğrusu, təkliflərdən biri bu olub".



Professor Qulu Məhərrəmli isə bildirir ki, bu qəzetlər jurnalistika məhsuludur: "Bunlar sovet dövrünün məhsuludur. Bəlkə də yeni yaradılan qurumlarda buna ehtiyac var. Məsələn tutaq ki, vergilər nazirliyinin təbliğat işi aparmaq üçün buna ehtiyacı olsun. Yəni bu qəzetlər sahə qəzeti sayılır. Bu gün bir çox nazirliklər bundan imtina edib.

Lakin mövcud olanlar var. Amma mahiyət etibarı ilə bu qəzetlər jurnalistika məhsuludur. Yaxşı oları ki, həmin vəsait qəzet və ya jurnal buraxmaqdansa, bilavasitə informasiya işinə sərf edilsin. Yəni həm mövcud qəzet və jurnallarda çalışanlar belə desək, informasiya işçisi kimi saxlanılsın, yəni onlar özlərinin əvvəlki işlərini görsünlər. Qəzeti və ya jurnalın əsəyə gəlməsi üçün nəzərdə tutulan, yəni ümumən təbliğat işinə ayrılmış vəsait isə ictimai rəyə daha geniş təsiri ilə seçilən kütləvi informasiya vasitələrinə yönəndirilsin. Hesab edirəm ki, bu, həm ikincilərin maliyyə imkanlarını yaxşılaşdıracaq, həm birincilər lazımsız xərclərdən xilas olacaqlar, həm də təbliğat xərcləri daha səmərəli istiqamətə ayrılaçaq. Məsələn, hansıa dövlət qurumunun mətbuat orqanında onun üçün vacib əhəmiyyətli təhlil gedəcəksə, daha yaxşı olmazmı ki, həmin təhlil "Ədalət", "525-ci qəzet", "Şərq" qəzeti kimi qəzetlərdə yer alınsın? Mənçə, çox yaxşı olar.

Birincisi odur ki, həmin sahə qəzetləri istər qəzet olsun, istər jurnalı olsun bunlar həmin qurumun daxili imkanları hesabına çap olunur. Yəni dövlət bütçəsindən onlara xüsusi olaraq maliyyə ayrılmır. Ona görə də bunun ümumi mətbuatın maliyyələşməsi ilə heç bir əlaqəsi yoxdur. Amma tutaq ki, bir nazirlik qərar verir ki, ona təbliğat və təşviqat lazımdır. Onlar bunu xüsusi vərəqələrdə çap edib yaya biler. Amma yoxsa bunun gündəlik qəzeti kimi olub olmadığını həmişə gündəmdə saxlamaq lazımdır. Məsələn, indi bizim İdman nazirliyinin "İdman qəzeti" var. Və digər müxtəlif qurumların öz qəzetləri, saytları var. Bunların maliyyələşməsi öz daxili hesablarında. Dövlət bularla maliyyə ayırmamalıdır və heç ayırmır da. Burda problem ondan ibarətdir ki, onlar o qəzetlərə ayırdıqları vəsaitləri televiziya-

lar, qəzetlər üçün reklam şəklində və yaxud reklam xarakterli məqalələr kimi ayıra bilə ki, qəzetlərdə bundan faydalana bilə. O mənada onların faydası dəyə bilər. Mən si-zə deyim ki indiki şəraitdə, internet dövründə daxili auditoriya üçün hamının istifadə etdiyi saytlar olduğu üçün o qəzetlərə ümumiyyətlə ehtiyac yoxdur. Elə məlumatlar var ki, onun ölkə miqyasında yayılması çox əhəmiyyətlidir. Belə məlumatları mətbuat xidmətləri vasitəsilə yaymaq olar. Və yaxud sosial məvzular var ki, nazirliklər bunların yazılıması üçün müsabiqələr elan edir. Bax bu yolla mətbuatı dəstək göstərmək olar. Amma, heç kimin oxumadığı qəzəto pul ayırmayı, yumşaq desək, problemlə məsələdir".

Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlunun fikrincə isə dövlət qurumlarının KIV nümunələri müasir tələblərə cavab verməlidirlər: "Məsələnin birinci hissəsi ilə bağlı bildirim ki, dövlət qəzetlərinə ehtiyac var, sadəcə həmin mətbu orqanların bütün mənalarda müasirləşməyi vacibdir. Dövlət qurumunun mətbu orqanı həm birinci, əsas mənbə rolu oynaya bilər, həm də həmin orqanın funksiyasını, gördüyü işləri oxucuya dəqiq, ətraflı çatdırıb bilər. Hansıa qurumun fəaliyyəti barədə onun özünün məlumatı, bilgisi təbii ki, başqalarından çıxdır. Yaxşı olar ki, həmin qəzet və jurnallar oxucuları bu bilgilərlə təmin etsinlər. Ümumiyyətlə, mətbuat orqanlarının çoxluğu, rəngarəngliyi informasiyanın ali mərtəbəye çıxdığı dünyada vacib və qaçılmas şərtidir. Amma gərək dövlət qurumları-



nin KIV nümunələri müasir tələblərə cavab verməyi təmin etsinlər. Əlbəttə oxucuya lazımi informasiyanı verməyən mətbu orqanın ayrılan vəsaiti daha səmərəli işlərə xərcləmek olar və sualınızda vurguladığınız kimi, bütçədən dövlət orqanlarının mətbuatına ayrılan pulu digər müstəqil qəzetlərin inkişafına xərcləmək daha doğru seçimdirdir. Ancaq bir daha qeyd edim ki, dövlət qurumlarının mətbu orqanlarını daha oxunaqlı, daha gərkli səviyyəyə qaldırmaq mümkündür, hətta vacibdir".